

Vətən bölünməzdür!



Heydar

# LƏNKƏRAN

İCTİMAİ-SİYASI QƏZET

№ 09-10 (8317) • Çərşənbə, 02 mart 2016-cı il • Qəzetiñ əsası 1931-ci ildə qoyulmuşdur • Qiyməti 50 qəpik

## XOCALI ŞƏHİDLƏRİNİN XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLDİ



Xocalı faciəsi bizim əbədi və saqlamaz dərdimiz, yaramız olduğundan bir vətəndaş kimi hər gün, hər saat bu ağrını, bu acını qızılımızdə hiss edirik. Hər il fevralın 26-da isə bütün Azərbaycan xalqı bir nəfər kimi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir, onlara Allahdan rəhmət diləyir, şəhid olanların yaxınlarına, doğmalarına dərin hüznə başsağlığı verir.

Respublikamızın hər yerdə olduğu kimi, Lənkəranda da Xocalı faciəsinin 24-cü ildönümü dərin ehtiramla yad edildi.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr,

məktəblilər, hərbi hissələrin şəxsi heyəti şəhərimizdə Azərbaycanlıların Soyqırımı Qurbanlarının Xatirəsinə ucaldılmış abidə-kompleksin önünə gələrkən faciə qurbanlarının xatirəsini dərin hüznə andılar.

Əvvəlcə İcra başçısı Taleh Qaraşov abidə-kompleksin önünə tərəqənfillər qoydu, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq təzim etdi.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad edildi.

Sonra rayonun fəal istedadlı gənclərin ifasında "Bu qan yerdə qalan deyil!" adlı kompozisiya nümayiş etdirildi.

Sonda ümumrayon ziyarəti başladı.

Anım mərasimi Heydər Əliyev Mərkəzində davam etdirildi. Kinorejissor Vahid Mustafayevin "Xoca" bədii filminin nümayışı oldu. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra aparatının kollektivi, yerli strukturların rəhbərləri və ictimaiyyətin nümayəndələri filmə tamaşa etdilər.

Həmin gün Lənkəran Dövlət Universitetində, rayonun orta ixtisas və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı qətlamına həsr edildi, idarə və təşkilatlarda, qəsəbə və kəndlərdə anim mərasimləri, xatirə gecələri keçirildi.



Səh. 2

Səh. 3

Səh. 4

Səh. 6

Səh. 7

Azərbaycan Respublikası Prezidenti yanında  
Kələmət və Əmək Mərkəzi  
Dövlət Dəstəyi Fondu

KİVDF

## SAHİBKARLARLA GÖRÜŞ AÇIQ DİSKUSSIYA VƏ DİALOQ ŞƏKLİNDE KEÇDİ



Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov sahibkarlarla növbəti görüşünü fevralın 16-da Heydər Əliyev Mərkəzində keçirdi.

Görüşü giriş sözü ilə açan İcra başçısı dünyada baş verən iqtisadi böhranın Azərbaycandan da yan keçmədiyini vurğuladı, cənab Prezident İlham Əliyevin həyadı keçirdiyi anti-böhran tədbirlərindən ətraflı danişdi, dövlət başçısının imzaladığı sərəncamların əhəmiyyətindən söz açdı, səni qiymət artımının qarşısının qətiyyətlə alındığını, bu sahədə qarşıya çıxan problemlərin aradan qaldırıldığını diqqətə çatdırıldı.

Qeyd edildi ki, ölkəmizdə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyi, yerlərdə sahibkarlığın inkişaf üçün səni maneolərin aradan qaldırılması, onun inkişafına hərtərəfli şəraitin və imkanın yaradılması lənkəranlı sahibkarlar tərəfindən də rəqəbatla qarşılanır. Onlar Sahibkarlığa Kəmək Milli Fonduñun vəsaitindən bəhərlənməli, ondan düzgün istifadə edilməli, ixrac potensialını artırımla, idxləndən asılılıq minimuma endirilməlidir.

Diqqətə çatdırıldı ki, ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatını inkişaf etdirmək olduqca vacibdir. Çayçıraqda çox keyfiyyətli Azərbaycan

brendi yaratmaq üçün bazarı genişləndirmək vacibdir. Rayonda sitrus meyvəciliyinin inkişafı da ən ümdə vəzifələrdəndir. İstehsal olunmuş məhsulların alınmasından ötrü tədarük məntəqələrinin, emal müəssisələrinin fəaliyyəti günün tələblərinə cavab verməlidir. Yeni sənaye zonalarının yaradılması, xammalın istehsalının artırılması nəticəsində dövlət büdcəsindən asılılıq aradan qaldırılmalıdır.

T.Qaraşov xüsusi vurğuladı ki, rayonumuzun əkinayarları torpaqlarından səmərəli istifadə edilməli, ayrı-ayrı kiçik təsərrüfatlar fermerlər şəklində birləşdirilməlidir. Lənkəran üçün ənənəvi çəltikçiliyi inkişaf etdirmək çox vacibdir. Bu sahədə yeni yaradılan Kənd Təsərrüfatı İdarəsi səmərəli fəaliyyət göstərməlidir.

İcra başçısı çıxışını cənab Prezident İlham Əliyevin aşağıdakı sözləri ilə yekunlaşdırıldı: "Mən istəyirəm ki, Azərbaycanda bir nəfər da işsiz olmasın!" Bu istiqamətdə Lənkəranda yeni iş yerləri yaradılır, müəssisələr fəaliyyətini günün tələbləri səviyyəsində qurular. Lənkəranlı sahibkarlar ölkəmizin, o cümlədən rayonumuzun inkişafına öz töhfələrini verməlidirlər.

Sonra Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdürü

İlkin Rəhimov məruzə edərək Lənkəranda sosial-iqtisadi sahələrdə görülmüş işlər, sahibkarlığın vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

Bildirildi ki, ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində cənab Prezident İlham Əliyevin son zamanlar bu sahədə imzaladığı fərman və sərəncamları sahibkarlığın inkişafının daha da artmasına zəmin yaratmışdır. Özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilən məqsədilə Sahibkarlığa Kəmək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlər verilir. 2003-2015-ci illər ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kəmək Milli Fondu vasitəsilə Lənkəran rayonu üzrə 703 sahibkara 25.6 milyon manat, o cümlədən 2015-ci ildə 79 sahibkara 768.5 min manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 2600-dən çox, o cümlədən 2015-ci ildə 96 yeni iş yerləri yaradılmışdır. Son illər Lənkəran rayonu üzrə maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan aşağıdakı layihələr güzəştli kreditlər verilmişdir. Onlar ümumi sahəsi 50 hektar olan bağçılıq təsərrüfatı, illik emal gücü 22.3 min ton konserv məhsulları olan iki müəssisə, illik istehsal gücü 8.8 min ton çörək

istehsalı olan iki müəssisə və 78 otaqlı iki turizm müəssisəsində umumilikdə 324 yeni iş yeri yaradılmışdır. Ümumilikdə 2003-2015-ci illər ərzində rayon üzrə 38459 iş yeri yaradılmışdır ki, onlardan 23905 daimi iş yeri olmuşdur. Təkcə 2015-ci ildə rayon üzrə 2044 yeni iş yeri açılmışdır ki, onlardan 1601-i daimi iş yerləri olmuşdur.

Məruza ətrafında müzakirələrə Aqro-servis müəssisəsinin direktoru Sərraf Heydərov, Bölgə Təcrübə Stansiyasının direktoru Həzər Hüseynov, Lənkəran Çay filialının müdürü Fərman Abdullayev, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəsi Allahyar Salayev, Bank Standardın Lənkəran filialının müdürü Rüfət Əsgərov, Lənkəran Konserv zavodunun icraçı direktoru Mirrəhman Ağayev, Zona baytarlıq laboratoriyasının müdürü İqtidar Teymurov, çayçılıq üzrə fermer İlyas Əliyev, digər sahibkar və fermerlər çıxış edərək bir sira təkliflər irəli sürdülər, rəy və müləhizələrini bildirdilər.

Üç saatda yaxın davam edən, açıq diskussiya və dialoq şəklində keçən görüşü yekunlaşdırıb. İcra başçısı Taleh Qaraşov sonda tapşırıq və tövsiyələrini verdi.

**İ.ƏHMƏDOV,  
Ə.BƏDƏLOV (foto).**

## ANTI-BÖHRAN TƏDBİRLƏRİ ƏHALİ ARASINDA GENİŞ TƏBLİĞ OLUNUR

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov yerlərdə əhalini ilə görüşlərini davam etdirir. Növbəti görüş fevralın 18-də Darquba kəndində keçirildi.

Görüşdə İcra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 300 nəfər kənd sakini iştirak edirdi.

Görüşü giriş sözü ilə açan Taleh Qaraşov hələ 2008-ci ildə dünyada başlanan iqtisadi böhranın Azərbaycana yalnız 2015-ci ilin sonlarında təsir etdiyini, ölkəmizdən də yan keçmədiyini bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi anti-böhran tədbirləri, üç böyük müşavirədə qarşıya qoyduğu mühüm vəzifələr barədə söz açan, imzaladığı Fərman və Sərəncamlar nəticəsində respublikamızda səni qiymət artımının qarşısının qətiyyətlə alındığını söyləyən İcra başçısı ölkə əhalisinin bütün təbəqələrinin əmək haqlarının, pensiyalarının, təqaüdlərinin artırıldığını diqqətə çatdırıldı. Cənab Prezidentin siyasetində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsinin ali məqsəd olduğunu bildirən T.Qaraşov iqtisadiyyatımızın neftdən asılılı-



ğımı aradan qaldırmağın, daxili məhsul istehsalını artırmaq üçün aqrar sahənin dirçəldilməsinin zəruriliyini xüsusi vurguladı.

Qeyd edildi ki, rayonumuzda kiçik və xırda torpaqlar iri fermer təsərrüfatlarında birləşdirilməli, emal müəssisələri, sənaye obyektləri fəaliyyətlərini genişləndirməli, təşəbbüskarlıq artırılmalı-

dir. Yalnız bu yolla ölkə əhalisinin ixrac məhsullarından asılılığını aradan qaldırmaq, səni qiymət artımının qarşısını almaq mümkündür.

Bildirildi ki, cənab Prezidentin tapşırıqlarına əsasən Lənkəran rayonunda da aqrar bölmə inkişaf etdiriləcək, əkinayarlar və payıbəlli torpaqlardan səmərəli istifadə ediləcək, yerlərdə çoxlu

sayda yeni iş yerləri açılacaq, sitrusçuluq, çayçılıq, heyvandarlıq inkişaf etdiriləcək, birgə səylərlə ərzaq təhlükəsizliyini təmin etmək mümkün olacaqdır.

Diqqətə çatdırıldı ki, hazırda Azərbaycanda möhkəm sabitlik, əmin-amənlıq hökm sürür. Bunu qoruyub daha da möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur. Bu məqsədə lənkəranlılar həmişə olduğu kimi, cənab Prezidentin ətrafında six birləşməli, dövlət başçısının siyasetini müdafiə etməli və dəstəkləməlidirlər.

Görüşdə çıxış edən ayrı-ayrı kənd sakinləri cənab Prezidentin ətrafında bir nəfər kimi birləşdiklərini vurguladılar, anti-böhran tədbirlərinə, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə, nümayəndəliyin orazisinin təbii qazla təmin edilməsinə, Darquba kənd tam orta məktəbi üçün yeni, müasir tələblərə cavab verən binanın tikiləcək istifadəyə verilməsinə görə ölkə başçısına minnətdarlıqları bildirdilər, bir neçə təklif və xahişlə İcra başçısına müraciət etdilər.

Qaldırılan təkliflərin böyük əksəriyyəti yerində həllini tapdı, digər müraciətlərin icrası istiqamətində əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlar verildi.

## "VƏTƏNDƏŞLARIN MÜRACİƏTLƏRİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR GENİŞ MÜZAKİRƏ OLUNDU



Fevralın 23-də Lənkəran Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrdən geniş danişmiş və Qanunun icrası ilə bağlı şəhər İcra hakimiyyətinin xətti ilə həyata keçirilən təşkilatlı-nəzarətedici tədbirlər barədə ətraflı məlumat vermişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sədrliyi ilə keçən müşavirədə aparatin kollektivi, aidiyəti sahəyə məsul şəxslər, rayonun hüquqmühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütłəvi informasiya vəsitişlərinin təmsilçiləri iştirak etmişdir.

Müşavirəni açan İcra başçısı cənab

Prezidentin müvafiq Fərmanı ilə təsdiq olunmuş "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrdən geniş danişmiş və Qanunun icrası ilə bağlı şəhər İcra hakimiyyətinin xətti ilə həyata keçirilən təşkilatlı-nəzarətedici tədbirlər barədə ətraflı məlumat vermişdir.

Natiq çıxışında Qanunun hər bir dövlət məmənu tərəfindən diqqətlə öyrənilməsinin vacibliyini qeyd etməklə yol verilən nöqsanların təkrarlanmaması üçün hər bir vəzifəli şəxsin rəhbərlik etdiyi sahədə kompleks tədbirlər görməsini və cavabdeh şəxslərin məsuliyyət hissini artırılmasını tələb etmişdir.

Taleh Qaraşov cənab Prezident İlham



Əliyevin rəhbərliyi ilə həm ölkədə, həm də regionlarda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasına, insanların narahatlılığını səbəb olan problemlərin həllinə xidmət etdiyini və əhali tərəfindən rəğbətlə qarşılandığını bildirməklə Lənkəran şəhərinin, bütövlükdə rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə görə sakinlərin cənab Prezidentə minnətdarlıqlarını ifadə etdiklərini, bununla bağlı ölkə başçısına, yüksək dövlət orqanlarına, kütłəvi informasiya vəsitişlərinə təşəkkür və razılıq məktubları ünvanlaşdırılmışlarını vurgulamışdır.

Son illərdə rayonda həyata keçirilən

sosial layihələr, məktəb, xəstəxana, yolkörpü tikintisi, kütłəvi qazlaşma, içməli su xəttinin çəkilişi, çoxmərtəbəli yaşayış binalarının əsaslı təmirinin vətəndaşların əxiliyik arzusunu olduğunu diqqətə çatdırıban İcra başçısı bunların cənab Prezident İlham Əliyevin ardıcıl söyləri, yaxından diqqəti və qayğısı ilə başa gəldiyini və dövlətin öz vətəndaşlarına xidmətinin bariz nümunəsi olduğunu söyləmişdir.

Müşavirədə şəhər İcra hakimiyyəti başçısı aparatinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdürü və digərləri çıxış edərək vətəndaş müraciətlərinə baxılması, bu sahədə işin daha da yaxşılaşdırılması ilə bağlı fikirlərini söyləmişlər.



### GEORGİY PRYAXİN DÖVLƏT MÜŞAVİRİ KAMAL ABDULLAYEVƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRİB

"Xudocestvennaya literatura" nəşriyyatının baş redaktoru, professor Georgiy Pryaxin Azərbaycan Respublikasının millətlərərasi, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunur: "Hörmətli Kamal Abdullayev! Rəhbərlik etdiyiniz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən qış məktəbində iştirak etməyimə imkan yaratdığınış üçün Siza ürəkdən minnətdaram. Deməliyəm ki, təşkil olunan mühazirə və diskussiyalar əsnasında şəxson mən özüm yeni və iibratımız mətbəbləri öyrəndim. Mənə elə gəlir ki, Azərbaycanın bu aktual səfəradakı təcrübəsi Rusiyada da, bütün dünyada da qəbul edilməyə layiqdir.

Şəxsimə yönələn diqqət və qayğıya görə Sizə

təşəkkür edirəm, hörmətli Kamal Abdullayev! Birgə layihəmiz üzərində məmənuniyyətlə çalışmağa başlamışam. Sizin Moskvaya səfərinizi gözlöyirəm. Əlinizi möhkəm sıxıram! Sizin Georgiy Pryaxin"

Qeyd edək ki, G. Pryaxin 8-15 fevral tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbi çərçivəsində Bakıda olub, tələbələrlə görüş keçirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

### Lənkəran rayon prokurorunun 2016-ci ilin I yarım illiyində vətəndaşların yaşayış yerləri üzrə keçirəcəyi qəbulun qrafiki

Qəbulun keçiriləcəyi tarix və vaxt	Qəbulun keçiriləcəyi kənd (qəsəbə) və yer	Qəbulu aparan vəzifəli şəxs
17 mart 2016-ci il saat 10:00	Aşağı Nüvədi qəsəbəsi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
14 aprel 2016-ci il saat 10:00	Viyən kəndi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
12 may 2016-ci il saat 10:00	Şağlaküçə kəndi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov
16 iyun 2016-ci il saat 10:00	Günəhər kəndi (ərazi nümayəndəliyinin inzibati binası)	Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Elçin Məmmədov

## 2016-cı il "Multikulturalizm ili"dir

### "AZƏRBAYCAN - TOLERANTLIQ MƏKANI" MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin "Multikulturalizm ili" elan olunması barədə Sərəncamı ilə əlaqədar Lənkəran şəhərində silsilə tədbirlər keçirilir. Bununla əlaqədar fevralın 24-də Heydər Əliyev Mərkəzində "Azərbaycan - tolerantlıq məkanı" mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Lənkəran ŞİH-nin başçısı Taləh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müxtəlif millətləri təmsil edən ictimaiyyət nümayəndələri, din xadimləri və kültüvi informasiya vəsaitlərinin təmsilçiləri iştirak ediblər.

Elmi-praktik konfransi açan Lənkəran ŞİH-nin başçısı Taləh Qaraşov geniş nitq söyləyərək millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostlu-

ğun və birgəyəşayışın əldə olunmasında multikulturalist döyərlərin və toleranlığın misilsiz əhəmiyyətini qeyd edib və Azərbaycanda bu sahədə əldə olunmuş nailiyətlərdən ətraflı danışıb.

İcra başçısı Azərbaycanda multikulturalist döyərlərin və toleranlığın Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, bunun üçün Ulu Öndər tərəfindən ölkədə yaşayan bütün xalqların istək və arzularını özündə ehtiva edən milli siyasetin müəyyənləşdirildiyini, cənab Prezident İlham Əliyevin uğurla davam etdiridiyi bu siyasetin ölkədə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun qarantisi olduğunu diqqətə çatdıraraq hər bir Azərbaycan vətəndaşının bu siyasəti tərkədən bəyəndiyini, bu siyasetin bundan sonra da davam etməsi arzusunda olduğunu söyləyib.

Natiq müasir dünyadan sürətlə qlobal-

laşlığı, qloballaşdırıcıda da milli-dini zəmindo toqquşmalar, terror hadisələri, məzhəb savaşları, məhəlli müharibələr, dövlətlərarası etimadsızlıq, ictimai-siyasi vəziyyətin kəskinləşməsi halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycanda milli həmrəyliyin, xalqlar dostluğunun, məhkəməsi siyasi sabitliyin, rəvan inkişafın təmin olunmasının qürurverici olduğunu, beynəlxalq aləmdə ölkəmizə nüfuz qazandırığını bildirmişdir. Bu gün milli mənsubiyyətdən asılı olmayaq, hər bir Azərbaycan vətəndaşı kimi, hər bir lənkəranlinin da gündən-güñə artan milli həmrəyliyimiz, dinamik inkişafimizə, qüdrətlənən dövlətimizə, dinc, təhlükəsiz həyatına görə məhz cənab Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi Heydər Əliyev siyasi kursuna minnətdar olduğunu, bu siyasetin qələbəsinə tam inandıqlarını, bu inamları da cənab

Prezident İlham Əliyevin ətrafında six birləşidlərini və doğma Vətənimizin tərəqqisinə xidmət etdiklərini bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Rasıl Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qazi Qəni Axundzadə, Lənkəran Rus icması ictimai birliliyinin sədri Lidiya Koryagina, Lənkəran Dövlət Universitetinin Tarix-fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdürü Qağayı Məmmədov məruzo və çıxışlarda multikulturalizm ənənələrinin, toleranlığın və düzümlülükün xalqın yaşam tərzindən, tarixi keçmişindən, adət-ənənəsindən qaynaqlandığından Azərbaycanın dünyada toleranlıq məkanı kimi tanındığını qeyd ediblər.

## BEYNƏLXALQ MULTİKULTURALİZM QİŞ MƏKTƏBİ İŞİNİ BAŞA ÇATDIRIB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş – 2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları və nəticələri ilə bağlı "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş – 2016" Beynəlxalq Multikulturalizm qış məktəbinin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının millətlərətərəfli, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Həməyəncilik Şurasının sədri, akademik Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: "Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamimizin xatirində ömrümüz boyu qalacaq. Mən bilirəm ki, bizim bir çox tələbərimizi artıq göz yaşları, qəhər böyüməkən keçirəyim. Bu yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq. Qış məktəbinin baş tutmasında əməyi keçən hər kəsə, bütün qurumlara dərin minnətdarlığını bildirirəm. Əlbəttə, bu ideyanın, bu layihənin ən böyük təşəbbüskarı Prezident İlham Əliyevdir və ən böyük təşəkkür də ona düşür. Bu günlər ərzində siz bir çox qurumlarda, nazirliliklərdə olduğunuz, Bakıda və Azərbaycanın bir çox şəhərlərinə səyahət etdiniz. Mən bu görüşlərin keçirilməsində xüsusi xidməti olan şəxslərə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, burada olmayan, amma ürəyi bizimlə olan gənclər və idman naziri Azad Rəhimova, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Quba, Xaçmaz və Qusar şəhərlərində sizinlə vaxt keçirən, dövlət, hökumət nümayəndələrinə,

ziyalılarına dərin təşəkkürümü bildirirəm. Mən bu günlər ərzində sizinlə intellektual səhbatlər aparan, mühəzirələr oxuyan, "dəyirmi masa"lar təşkil edən həm Almaniyanın, Rusiyadan, Litvadan, Gürçüstəndən, İsvəçrədən gölən alimlərimizə, eyni zamanda, Azərbaycandan bu layihəye qatılan ziyalılarımıza təşəkkür edirəm. Əlbəttə ki, həm də bu layihəni təşkil edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondu və Bakı Slavyan Universitetinin rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürdür. İnanıram ki, azərbaycanlı tələbərimiz də xarici həmşəşidərlə ilə mənəni günlər keçiriblər. Eyni zamanda, onları getdiyi yerlərdə – Quba, Qusar, Xaçmazda, Binəqədi rayonunda yerli gənclərin də onlara qoşulması tədbirlərinizi daha maraqlı və faydalı edib. Bu tədbirin məq-

sədi təkcə sizlərin Azərbaycana olan marağını məhəbbətə çevirmək deyildi, bu, yeni zamanda, azərbaycanlı gənclərin sizin təmsil etdiyiniz İsvəçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Rusiya, Çexiya, Gürçüstən, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniya, Nigeriya olan məhəbbətini təmsil edirdi, bu, sevginin daha da dərinləşməsinə gətirirdi. Qış məktəbi çərçivəsində daha maraqlı bir layihənin də həyata keçməsinin şahidi oldu. "Qardaşlaşmış məktəblər" layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qoşuldular. İnanıram ki, gələcəkdə gənc nəslin bu nümayəndələrinin bir-biri ilə dostluğu və bir-birinə məhəbbət dolu qarşılıqlı münasibətləri həyatları boyu davam edəcək. Bu gün Azərbaycan müxtəlif millətlərin, dindərin, irqlərin qaynayıb-



qarışlığı və bir mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikəbinliklə baxır və belə deyir: "Multikulturalizmin dünyada alternativ yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq". Elə bu na görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi. Gələcəkdə sizin hamimizi yenidən Azərbaycanda görəmək arzusundayıq. Sizin xalqlarımıza əmin-amanlıq, rıfah və xoşbəxtlik arzulayırıram".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıtılması baxımından Beynəlxalq Multikulturalizm qış məktəbinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beynəlxalq Multikulturalizm qış məktəbinin uğurla başa çatması münasibətlə layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik etdi.

Çıxışlardan sonra qış məktəbi iştirakçıları, eləcə də qardaşlaşmış məktəblilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Qış məktəbinin tələbələrinə sertifikat və hədiyyələr təqdim edilib.

Mərasim musiqili-bədii axşam programı və ziyaflətə yekunlaşdı.

Bununla da "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş – 2016" adlı Beynəlxalq Multikulturalizm qış məktəbi öz işini başa çatdırıb.

**Yadigar MƏMMƏDLİ,  
Bakı Beynəlxalq Multikulturalizm  
Mərkəzinin mətbuat xidməti**

## LƏNKƏRANDA SAHİBKARLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ SAHƏSİNDE ARDICIL İŞLƏR GÖRÜLÜR

**A**zərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nəzirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturları qarşısında rayonda iqtisadi durumun yaxşılaşdırılması, dətəsiyadan asılılığın minimuma endirilməsi məqsədilə daxili imkanlardan istifadə etməklə, sağlam biznes mühitinin formalasdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal mühəssisələrinin açılması, məşgulluq səviyyəsinin artırılması və əhalinin maddi rəfahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi kimi mühüm vəzifələr qoymuşdur. Həmin vəzifələrin rayonda icrası ilə əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya və işçi qrupları yaradılmışdır. Hazırda komissiya və işçi qrupları rayonun istehsal-xidmət, kənd təsərrüfatı, turizm və digər sahələrdə mövcud vəziyyətini təhlil edərək gələcək perspektivləri müəyyən etmək üçün iş aparır. Rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hündürlük şəxslərin müraciətinə baxılması sahəsində Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-ci il tarixli Fərmanına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətində Apellyasiya Şurası və katibliyi yaradılmışdır. Rayon ərazisində fəaliyyət göstərən fermer və sahibkarların, iş adamlarının təkliflərinin və sünü qiymət artımı ilə bağlı müraciətlərinin qəbul edilməsi məqsədilə şəhər İcra hakimiyyətində qaynar xətt xidməti yaradılmışdır.

Lənkəran rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında tərəvəzçilik, meyvəçilik, çayçılıq, heyvandarlıq aparıcı rol oynayır. Hazırda rayon ərazisində kənd təsərrüfatı təsərrüfatlı torpaqların ümumi sahəsi 23138 hektardır. Ondan əkin altında 12626 hektar, dincə qoyulmuş 555 hektar, habelə əkilməyən digər torpaqlar 8663 hektardır. Əkilməyən 8663 hektar əkinə yararlı digər torpaqlar əsasən qoruqlarda 7500 ha (Qızılıağac Dövlət Təbiət Qoruğunda, Hirkan Milli parkında), məşə fondunda 503 ha, örüş 950 ha, otlak 600 ha-dir. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 17.7 faizi təşkil edir. Torpaq İslahati nəticəsində 28194 ilə 12291 hektar torpaq payına sahib olmuş, orta hesabla hər bir ailəyə 0.4 ha torpaq sahəsi verilmişdir.

Rayonda 32 kənd təsərrüfatı mühəssisəsi, o cümlədən 10 dövlət mühəssisəsi, 22 digər özəl mühəssisələri vardır. Rayonda kənd təsərrüfatı dövriyyəsində və əkinə yararlı olan torpaq sahəsi 16566 hektardır. Ümumilikdə 8112 hektar sahədə əkin keçirilmişdir ki, bunun 5138 hektarı və ya 63.3 faizini tərəvəz, 1480 hektarını dənli bitkilər, 576 hektarını kartof, 282 hektarını bostan, 579 hektarını yem bitkiləri təşkil etmişdir. İl ərzində 126 min ton tərəvəz istehsal edilmişdir.

Tərəvəz istehsalı ilə yanaşı, rayonda taxılçılığı da diqqət artırılır. 2015-ci ildə dən üçün qarğıdalı da daxil olmaqla 1400 hektar sahədən 3124 ton taxıl yiğilmiştir.

Ərzaq bolluğu üçün böyük əhəmiyyəti olan çəltikçiliyin inkişafına da diqqət artırılıb. Ətən il 100 hektar sahədə çəltik əkinin keçirilmiş, 343 ton yüksək keyfiyyətli məhsul istehsal edilmişdir.

Hazırda rayonda olan 12291 ha pay torpaqlarından 3741 hektarı əkinə cəlb edilmişdir.

Rayonda 1524 hektar meyvə bağı vardır ki, bunun da 1441 hektarı bar verən sahədir.

2015-ci ildə ümumilikdə salınmış 15,5 hektar meyvə bağlarının 15 hektarını sitrus bağları təşkil edir. Meyvə bağları içərisində subtropik və sitrus meyvələri xüsusi yer tutur.

Rayonda mövcud olan 1631 hektar meyvə bağının 487 hektarını subtropik, 680 hektarını sitrus bağları, 950 hektarını digər meyvə bağları təşkil edir. Ətən il rayonda

7958 ton sitrus və digər meyvə növləri istehsal olunmuşdur.

Rayonda yeni "Gilan Argo-Sitrus" təsərrüfatı yaradılmışdır. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır, hazırda 15 hektar ərazidə "Gilan Argo-Sitrus" şirkəti tərəfindən ilk dəfə Cənubi Koreyadan gətirilən "Hallabong" sitrus meyvasının tingləri əkilmışdır. Bu təsərrüfatı genişləndirmək üçün əlavə 30 min ədəd ting gətirilmiştir.

Ümumilikdə rayon ərazisində 566 hektar çay sahəsi mövcuddur ki, bunun da 454.4 hektarı fermerlər və sahibkarlar tərəfindən yeni salınmış çay sahələridir. Ətən il rayonda 101 ton yaşıl çay yarpağı istehsal edilmişdir.

Məhsul istehsalçılarının mineral gübrələrlə və texnika ilə təchizatı işi Aqroservis mühəssisəsi tərəfindən qonaqbəxş səviyyədə təşkil edilmişdir. Hazırda rayon üzrə kənd təsərrüfatı işlərini tam təmin edəcək səviyyədə texnika mövcuddur.

Kənd təsərrüfatı məhsul istehsalçılarına dövlət tərəfindən böyük güzəştər edilir. Belə ki, onlar 9 növ vergi ödəmələrindən torpaq vergisi istisna olmaqla, qalan 8 növ vergi ödəmələrindən azad edilmişlər. Bu da məhsul istehsalçılarına əlavə stimul verir.

İstehsalçıların inkişaf etdirilməsi sahəsində onların cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər görülməli, dövlət fond torpaqlarında iri damazlıq təsərrüfatları yaradılmalı, heyvandarlıqda qüvvəli yem bitkilərinin əkin keçirilməli və yem səxələri, rayonda əkin sahələrinin, suvarma sisteminin təkmilləşdirilməsi üçün yeni müasir suvarma səbəkələri və iri caylarda su tutarları yaradılmalıdır. Çay və sitrus tingçilik təsərrüfatları genişləndirilməli, yeni çay plantasiyalarının salınması üçün yerli və xarici investorlar cəlb edilməli, faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün istixanalar yaradılmalı və onun satışının təşkil edilməsi üçün yeni bazarlar müəyyən edilməli, iri torpaq payçıları bir-ləşər kollektiv təsərrüfatlar yaratılmalıdır. Istehsal olunmuş kənd təsərrüfatı məhsullarının tədarükü, çeşidlənməsi, qablaşdırılması və saxlanılması üçün mərkəzlərin yaradılması barədə sahibkarların təklifləri dəsteklənəcəkdir.

Rayonda yeni bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağılarının dəyərinin dövlət tərəfindən güzəştli şərtlərlə ödənilməsi nəticəsində 2015-ci il təsərrüfat ilində 485 istehsalçıya 156877 manat məbləğində pul vəsaitinin ödənilməsi təmin edilmişdir.

Rayonda ərazisində heyvandarlıq məhsulları istehsalı sahəsində inkişaf davam etmişdir. Belə ki, məhsuldar mal-qaranın baş sayının artması hesabına məhsul istehsalının artmasına da zəmin yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2015-ci il tarixli Sərəncamı ilə heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması dövlət dəstəyi olaraq əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək, genetik cəhətdən məhsuldar olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün sünü mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat dəyərində subsidiyanın verilməsi müəyyən edilmişdir.

Hazırda rayonda 53611 baş iribuyuzlu mal-qara, o cümlədən, 21558 baş qoyun və keçi vardır. Azərbaycan Respublikası Prezidentinin cəhiyat fondundan "Aqrəlizin" Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsait hesabına rayon ərazisində mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə ayrı-ayrı fermer və sahibkarlara lizinq yolu ilə güzəştli qaydada 102 baş damazlıq heyvanın verilməsi təmin edilmişdir. Gələcəkdə damazlıq heyvanlarının güzəştli şərtlərlə sahibkarlar tərəfindən götəriləməsi istiqamətində tədbirlər görülməlidir.

Rayonda il ərzində 6451 ton ot, o cümlədən 887 ton quş otı, 32885 ton sud, 15.6 milyon ədəd yumurta, 38.6 ton yun istehsal edilmişdir. Bütün bunlarla yanaşı, rayonda kənd təsərrüfatının inkişafı sahəsində problemlər də vardır. Hazırda rayon ərazisində 8549 ha pay torpaqlarının təqribən dörddə üç hissəsi istifadəsiz qalmışdır. Həmin torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün tərəvəzçilik, çəltikçilik, çayçılıq və sitrus meyvəçilik istiqamətində sahibkarlar, torpaq payçıları fəaliyyətlərini artırmalıdır.

Heyvandarlığın inkişaf etdirilməsi sahəsində onların cins tərkibinin yaxşılaşdırılması üçün tədbirlər görülməli, dövlət fond torpaqlarında iri damazlıq təsərrüfatları yaradılmalı, heyvandarlıqda qüvvəli yem bitkilərinin əkin keçirilməli və yem səxələri, rayonda əkin sahələrinin, suvarma sisteminin təkmilləşdirilməsi üçün yeni müasir suvarma səbəkələri və iri caylarda su tutarları yaradılmalıdır. Çay və sitrus tingçilik təsərrüfatları genişləndirilməli, yeni çay plantasiyalarının salınması üçün yerli və xarici investorlar cəlb edilməli, faraş tərəvəz məhsullarının yetişdirilməsi üçün istixanalar yaradılmalı və onun satışının təşkil edilməsi üçün yeni bazarlar müəyyən edilməli, iri torpaq payçıları bir-ləşər kollektiv təsərrüfatlar yaratılmalıdır. Rayon əzəmətindən 2003-2015-ci illər ərzində rayon üzrə 703 sahibkar 25.6 milyon manat, o cümlədən 2015-ci ildə 79 sahibkara 768.5 min manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 2600-dən çox, o cümlədən 2015-ci ildə 96 yeni iş yeri yaradılmışdır. Son illər Lənkəran rayonu üzrə maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan ayaqdaşı təyinatlılar güzəştli kreditlər verilmişdir. Onlar ümumi sahəsi 50 hektar olan bağçılıq təsərrüfatı, illik emal gücü 22.3 min ton konserv məhsulları olan iki müəssisə, illik istehsal gücü 8.8 min ton çorx istehsalı olan iki müəssisə və 78 otaqli iki turizm məhsüssisində umumilikdə 324 yeni iş yeri yaradılmışdır. Ümumilikdə 2003-2015-ci illər ərzində rayon üzrə 38459 iş yeri yaradılmışdır ki, onlardan 23905 daimi iş yeri olmuşdur. Təkcə 2015-ci ildə rayon üzrə 2044 yeni iş yeri açılmışdır ki, onlardan 1601-i daimi iş yeri olmuşdur.

Rayon əzəmətindən 2003-2015-ci illər ərzində rayon üzrə 703 sahibkara 768.5 min manat dövlətin güzəştli kreditləri verilmişdir. Bu kreditlər hesabına 2600-dən çox, o cümlədən 2015-ci ildə 96 yeni iş yeri yaradılmışdır. Son illər Lənkəran rayonu üzrə maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan ayaqdaşı təyinatlılar güzəştli kreditlər verilmişdir. Onlar ümumi sahəsi 50 hektar olan bağçılıq təsərrüfatı, illik emal gücü 22.3 min ton konserv məhsulları olan iki müəssisə, illik istehsal gücü 8.8 min ton çorx istehsalı olan iki müəssisə və 78 otaqli iki turizm məhsüssisində umumilikdə 324 yeni iş yeri yaradılmışdır. Ümumilikdə 2003-2015-ci illər ərzində rayon üzrə 38459 iş yeri yaradılmışdır ki, onlardan 23905 daimi iş yeri olmuşdur. Təkcə 2015-ci ildə rayon üzrə 2044 yeni iş yeri açılmışdır ki, onlardan 1601-i daimi iş yeri olmuşdur.

Rayon iqtisadiyyatının prioritet istiqamətlərindən biri də turizm sektorudur. Rayonda turizmin inkişafı ilə əlaqədar ardıcıl iş aparılır. Lənkəran rayonunda Dəmir yolunun, İpək yolunun, Beynəlxalq Hava Limanının və müasir infrastrukturun olmasına nəzərə alaraq rayona turizm axının artırılması üçün olverişli şərait mövcuddur. Hazırda rayonda ümumilikdə 17 mehmanxana və mehmanxana tipli turizm obyektləri fəaliyyət göstərir. Həmin obyektlərin biridən tətbiq tutum yeri 750 nəfərdir. 2014-cü ildə rayona 8800, 2015-ci ildə isə 10 min nəfər yaxın turist gəlmişdir. Həmin turistlərin əksəriyyətini yerli turistlər təşkil edir. Rayonda turizmin potensialını, zəngin folklor və adət-ənənələrini əks etdirən bukletlər hazırlanmış, rayonun turizm potensialı respublika səviyyəli sərgilərdə geniş təbliğ olunmuşdur. Turizm informasiya mərkəzinin veb saytlarında Lənkəranın turizm potensialı haqqında geniş məlumatlar verilir. Hazırda rayonda 11 mərtəbəli turizm kompleksinin tikintisi davam etdirilir.

Bununla yanaşı, turizm xidmətinin təşkilində problemlər də mövcuddur. Əksər mehmanxana tipli obyektlər bu tələblərə cavab verə də, hələ də bir sıra turizm obyektlərində xidmətin səviyyəsi aşağıdır. Eyni zamanda, orada turistlərə göstərilən xidmət haqqı yüksəkdir. Turizm xidmətini dəha da yaxşılaşdırmaq məqsədilə rayonda mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, rayonda olan otellərin digər turizm şirkətləri ilə əlaqələrinin qurulması təşkil olunmalıdır. Rayonda dağ, dəniz və termik su mənbələrindən turizm məqsədi üçün səmərəli istifadə edilməli, Xəzər dənizi sahilində ekoloji təmizlilik qorunması, sahil xətti boyu çimərliklər üçün lazımi şərait yaradılmalı, rayonda ekoturizmin imkanlarından geniş istifadə edilməlidir. Lənkəranda istehsal olunan ənənəvi məhsulların təbliği ilə əlaqədar sərgilərin və festivalların təşkil edilməsi, turistlər üçün xalq sənətkarlığı nümunələrinin və suvenirlərin hazırlanması üçün emalatxanaların yaradılması, rayonda turizm xidmətinin yaxşılaşdırılması üçün iki və üç ulduzlu otellərin qaldırılması, peşəkar kadrlar hazırlığının təşkil edilməsi ən ümtdə vəzifələrdənədir.

**İlk RƏHİMOV,**  
Lənkəran ŞİH başçısının müavini  
- Sosial-iqtisadi inkişafın təhlili  
və proqnozlaşdırılması şöbəsinin müdürü.

## XOCALI FACİƏSİ - TARİXİMİZİN QANLI SƏHİFƏSİ

**X**ocalı faciəsi tariximizin ən dəhşətli və ən qanlı səhifələrindən biridir. Erməni təcavüzkarları tərəfindən Azərbaycan xalqına, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı edilən bu qanlı cinayət, soyqırıım XX əsrin ən müdafi, ən amansız, analoqu çox az olan hadisələrindəndir. Bu, illərlə Azərbaycanın çörəyini yeyib, suyunu içən namərd qonşularımız olan erməni faşistlərinin Azərbaycan xalqına qarşı yürüdüyü etnik təmizləmə və soyqırımı siyasetinin bir hissəsi idi. Dünya hələ belə bir faciənin şahidi olmamışdı.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-ci motoatıcı hərbi alayının köməyi ilə silahsız və kəməksiz Xocalı şəhərini işgal etdi. Hückumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddetli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı şəhər saat 5 radələrində Xocalı şəhəri tamamilə alovaya büründü. Mühəsirəyə alınan şəhərdə qalmış təqrübən 2500 nəfər Xocalı sakini Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə, dağlara, meşələrə qaçmağa - xilas olmağa çalışdı. Lakin erməni qəsbkarları buna imkan vermədi. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tuturdular. Qarlı, soyuq fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan soyuqdan, şaxtadan meşədə məhv oldu.

Cinayətkar erməni qosunlarının vəhşiliyi nəticəsində bir günün içinde Xocalı yerlə yeksan edildi, bu şəhər yer üzündən silindi. Şəhəri tərk edən 2500 Xocalı sakinindən 613 nəfəri

düşmən güləsinə tuş gəlib qətləmən qurbanı oldu. Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

Bu, əsl soyqırıım idid. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürürlərək ağlaşımaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışdır. 487 nəfər şikət olmuşdur ki, onlardan da 76-sı uşaq idid. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Ermənilər hətta meyitləri də təhqir etmişlər...

Bu il Xocalı soyqırıımının 24-cü ildönümüdür.

Azərbaycan xalqı, onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Hər il onların xatirəsi dərin ehtiramla yad olunur, ruhlarına dualar oxunur, bu qətləməni törədən ermənilər və onların havadarlarına lənətlər yağıdırırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırıımının bütün dünyada rəsmən tanınması ilə bağlı mütəmadi görüdüyü işlər bu gün də davam etdirilir. Hamımız əminik ki, Xocalı faciəsi dünyanın hər yerində rəsmən tanınacaq, anılacaq və ermənilərin mənfur, cinayətkar, vəhşi xislətləri hamiya bəyan olacaq, onlar layiqli cəzalarını alacaqdır. Düşmən işğalı altında qalan torpaqlarımızın geri alınacağı gün əzaqda deyil. Məhz o gün Xocalı şəhidlərinin nigaran ruhları dinclik tapacaqdır!

Natiqə AĞAYEVA



### "XX ƏSRİN ƏN DƏHŞƏTLİ FACİƏLƏRİNDƏN BİRİ XOCALI SOYQIRIMIDIR"

Fevralın 22-də FHN-in Cənub Regional Mərkəzində Xocalı soyqırıımının 24-cü ildönümü ehtiramla qeyd edildi. Mərkəzində akt zələnda keçirilən tədbirdə Cənub Regional Mərkəzin şəxsi heyəti ilə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin, FHN-in Dövlət Yangın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yangın Nəzarəti İdarəsinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Cənub Regional Müfəttişliyinin, Dövlət Yangından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yangından Mühafizə hissəsinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Cənub Regional Müfəttişliyinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran xilasetmə məntəqəsinin və Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Cənub regionu üzrə şöbəsinin nümayəndələri də iştirak edildilər.

Əvvəlcə Mərkəzin əməkdaşları digər idarə və müssisələrin rəsmiləri ilə birgə Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək gül dəstələri qoyular, faciə qurbanlarının xatirəsini dərin hüznə yad etdilər.

Xocalı soyqırımı nəticəsində şəhid olanlar bir dəqiqəlik sükütlə yad edildilər.

Sonra Xocalı soyqırıımının 24-cü ildönümündə həsr olunmuş tədbiri giriş

sözü ilə açıq elan edən Cənub Regional Mərkəzin rəisi, polkovnik Zəmanı Daşaov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılara ətraflı məlumat vermiş, XX əsrin ən qəddar və dəhşətli hadisələrindən biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürüdüyü etnik təmizləmə və soyqırımı siyasetinin bir səhifəsi olduğunu qeyd etmişdir.

Tədbir zamanı "XX əsrin ən dəhşətli faciələrindən biri Xocalı soyqırımıdır" mövzusunda hazırlanmış video çarx tədbir iştirakçılara nümayiş olunmuşdur.

Tədbirdə çıxış edən natiqlər tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktları törədilməsini auditoriyaya çatdırmış, erməni separatçıları tərəfindən yüz minlərlə azərbaycanlı öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasetinə məruz qoyaraq, kütləvi surətdə qətlə yetirmələri, öz torpaqlarından deportasiya etmələri barədə məlumatlandırmış, Xocalıda törədilən soyqırıma bu günədək dünya tərəfindən lazımi qiymət verilmədiyini qeyd etmiş, ermənilər tərəfindən dövlət səviyyəsində yürüdülən terror siyasetindən nəticə çıxaraq, həqiqətlərin dünya icimaiyyətinə çatdırılması istiqamətində görüləcək tədbirlərin daha da gücləndirilməsinin vacibliyini vurgulamışlar.

## MƏTBUAT KONFRANSI



**C**ənub Regional Televiziya Şirkəti Beynəlxalq Mıqrasiya Təşkilatı ilə birlikdə həyata keçirdiyi növbəti layihəsinə uğurla baş vurdu. Televiziya və qəzet vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi - IV Faza" programı nəzdində "CTV" Regional Televiziya Şirkəti və "Lənkəran" icimai-siyasi qəzeti tərəfindən "Cənub Konsorsium" adı altında icra edilən "Televiziya və qəzet vasitəsilə insan alveri ilə mübarizə və təhlükəsiz miqrasiya barədə icimai

Layihə çərçivəsində Cənub Regional Televiziya Şirkətində təşkil olunmuş tədbirlərə dair mətbuat konfransı keçirilib. Konfransda Lənkəranda fəaliyyət göstərən KİV-in təmsilçiləri, QHT-nin nümayəndələri və gənclər iştirak edirdi.

Tədbirdə bildirildi ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Mıqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən "Azərbaycanda potensialların artırılması və texniki

maarifləndirmə" layihəsi çərçivəsində 2015-ci il dekabrın 15-dən 2016-ci il fevralın 15-i tarixlərinədək CTV-nin efrində hər bazar günü saat 18:00-da yayılanan "Üz-üzə" verilişinin 8 buraxılışında müxtəlif mövzularda icimai debatlar təşkil olunub. İctimai müzakirələr zamanı hüquqşunas, psixoloq, sosial işçi və aidiyyəti sahələr üzrə müxtəlif qon-

acların - Lənkəran Şəhər-Rayon Polis Şöbəsi, Lənkəran Regional Dövlət Mıqrasiya Xidməti İdarəsi, Lənkəran Şəhər Qeydiyyat Şöbəsi, 9 sayılı region üzrə Dövlət Əmək Müfəttişliyi, Lənkəran Şəhər Təhsil Şöbəsi, Ombudsman aparatının Cənub Regional Mərkəzinin əməkdaşları və digər ekspertlərin fikir və röyləri dinlənilmiş, efrə zamanı auditoriyanın sualları cavablandırılırlaraq verilişdə iştirak edən tamaşaçılara zəruri informasiya vasitələri paylanılib.

Qeyd edildi ki, layihə çərçivəsində "Lənkəran" icimai-siyasi qəzeti də bu mövzuda 5 məqalə dərc olunmuşdur.

Qeyri-hökumət təşkilatları rəhbərlərinin, icimai fəal gənclərin qatıldığı konfransda bildirildi ki, bu mövzular həzirdə cəmiyyət üçün çox aktualdır və hər kəsi narahat edən məsələlərdir. Gələcəkdə də bu cür layihələrin icrası, efridə, qəzetdə müzakirəsi cəmiyyətin maarifləndirməsi baxımından çox əhəmiyyətlidir.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

## JURNALİST YÜKSƏK ƏQİDƏ SAHİBİ.. OLMALIDIR

**GƏRƏK BU SƏNƏTİN QƏDRİNİ BİLƏSEN, ONUN LƏYLAQƏTİNI HƏMİŞƏ, HƏR YERDƏ UCA TUTASAN!**

"ƏKİNÇİ" DƏN BAŞLANAN YOL

Azərbaycan Milli Mətbuatı böyük inkişaf yolu keçmişdir. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin nəşr etdiyi "Əkinçi" qəzeti ilə Milli Mətbuatımızın əsası qoyulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: "Görkəmli ziyan, publisist, təbiətşunas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti Milli Mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır".

Təssəffüflər olsun ki, "Əkinçi" az yaşadı, cəmi 56 sayı işq üzü gördü. Lakin buna baxmayaraq, təkcə Azərbaycanda deyil, Rusiya müsəlmanlarının həyatında da böyük rol oynadı, onun Milli Mətbuat tarihində aqdıq yol, yaratdığı ənənələr çox uğurlu, uzunömürlü oldu. Azərbaycanın tanınmış ədəbiyyat və mətbuat xadimləri sonralar da "Əkinçi"nin ideyalarını inkişaf etdirdilər.

Bəli, əminliklə deyə bilərik ki, alim, böyük maarifçi, jurnalist Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Milli Mətbuatımız "Əkinçi"nin ideyaları bu gün də yaşayır və heç zaman unudulmayıacaq.

### AZƏRBAYCAN MƏTBUATI - HƏQİQƏT CARCISI

Ötən illərə nəzər saldıqda görürük ki, Azərbaycan mətbuatı daim həqiqət carxısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütrəqqi fikirlərini eks etdirmiş, xalqın maariflənməsində, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynamışdır. Sonrakı dövrlərdə "Əkinçi" ənənələrini layiqincə davam etdirən "Ziya", "Kəşkül", "Şərqirüs", "Həyat", "Irşad", "Molla Nəsrəddin" və digər nəşrlər xalqımızı yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, onun azadlıq arzularının reallaşmasına, mənəvi dəyərlərin qorunmasına, mənəniyətimizin tərəqqisinə xidmət etmiş, mütrəqqi icimai fikrin formallaşmasına, milli şüurun oynamasına böyük töhfələr vermişdir.

İndi doğma Azərbaycan müstəqillik yollarında inamlı irəliliyir. Zəngin tarixi ənənələrə malik olan Milli Mətbuatımız hüquq dövlət və yeni cəmiyyət quruculuğunda fəal iştirak edir. Respublikamızda söz və mətbuat azadlığı təmİN olunmuşdur. Kütłovi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün zoruri şərait yaradılmışdır.

### ULU ÖNDƏR - JURNALİSTLƏRİN DOSTU

Ümummilli Liderimiz Heydər Əliyev Milli Mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərirdi. Jurnalıstların ən yaxın dostu olan Ulu Öndərimiz əməyimizi çətin, fədakar, cyni zamanda, şərəfli əmək adlandırmışdır. Onun Fərman və sərəncamları ilə mətbuatımızın maddi-texniki bazasının və iqtisadi müstəqilliyinin gücləndiriləsi, jurnalıstların azad fəaliyyəti üçün çox mühüm işlər görülmüşdür. Məhz Ümummilli Liderin sayısız MDB məkanında ilk dəfə 1998-ci ildə Azərbaycanda sənzura ləğv olundu. Bununla da Azərbaycan mediasının inkişafında yeni mərhələ başlandı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi, dünya standartlarına uyğun KIV haqqında Qanunun qəbulu, 2001-ci ildə bu Qanunun təkmilləşdirilməsi, 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütłovi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu yaradılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər sonda Azərbaycanda güclü, peşəkar medianın formallaşmasına gətirib çıxardı.



### JURNALİSTLƏRƏ DİQQƏT VƏ QAYĞI İLDƏN-İLƏ ARTIR

Hazırda bu siyaseti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Respublikamızda kütłovi informasiya vasitələrinin inkişafına, jurnalıstların iş və məişət şəraitiñ yaxşılaşdırılmasına, onların mənzilli təmİN olunmasına böyük önəm verir. 2013-cü ildə Bakı şəhərində jurnalıstlər üçün tikilmiş yaşayış binalarının açılışında dövlət başçımızın şəxsən iştirak etməsi dediklərimizə bariz nümunədir. KIV təmsilciliyi üçün inşa edilən yeni yaşayış binasının bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin "Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 21 iyul 2015-ci il tarixli Sərəncamı ilə 2015-ci il üçün dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütłovi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu 5 milyon manat vasait ayrılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 iyul 2015-ci il tarixdə Milli Mətbuatımızın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Bakı şəhərində, Respublikanın bütün bölgələrində yubiley tədbirləri və konfranslar keçirilmiş, ölkə başçısının 15 iyul 2015-ci il tarixli sərəncamları ilə Azərbaycan Milli Mətbuatının inkişafında xüsusi xidmətləri olan 200 nəşər jurnalist müxtəlif fəxri adlarla təltif edilmişdir.

### FƏRDİ JURNALİST YAZILARININ MÜSABİQƏLƏRİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütłovi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ildə bir neçə dəfə fərdi jurnalist yazılarının müsabiqələrini keçirir. Novruz bayramı, 22 iyul - Milli Mətbuat günü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən bu müsabiqələrə yüzlər jurnalist iştirak edir, Fondun Müşahidə Şurasının müəyyənləşdirildiyi ekspertlər tərəfindən 5 meyar üzrə qiymətləndirilmiş yazılar mükafata layiq görülür. Bu, jurnalıstların fərdi yaradıcılıq keyfiyyətlərinin, yazı əsləbünən püxtələşməsində, cyni zamanda, onların maddi durumunu yaxşılaşmasında mühüm rol oynayır.

İndi Azərbaycanda yüzlərə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, elektron mətbuat və s. fəaliyyəti göstərir. Ötən ildə Gəncə şəhərində "Mətbuat evi"nin istifadəyə verilməsi biz cənublu jurnalıstləri də hədsiz sevindirir.

Bu gün güclü, peşəkar, Azərbaycan dövlətinin maraqlarını müdafiə edən bir media formallaşmışdır. Biz bunun bariz nümunəsinə Bakıda keçirilən Birinci Avropa Oyunları dövründə müşahidə etdik. Azərbaycan jurnalıstları kifayət qədər peşəkarlıq nümayiş etdirdilər, Azərbaycan dövlətinin yanında oldular.

### EHTİYATLI OLUN, RAYONA "MÜXBİR" GƏLİR!

Əlbəttə, Milli Mətbuatımızın gözəl ənənələrini davam etdirən, jurnalist sənətkarlığı ilə diqqəti cəlb edən, sosial ədaləti və şəffaflığı öz yaradıcılığında əsas

meyar kimi götürən jurnalıstlərimiz çoxdur. Təssəffüf ki, mətbuatımıza soxulan təsadüfi ünsürlər də az deyil. Onlar öz şəxsi maraqları xatırınə jurnalist etikasını pozur, qeyri-etik hərəkətləri ilə mətbuatımızın şərəf və ləyaqətini alçaldır, cizmaqara, məntiqsiz, bəsət yazıları ilə Azərbaycan ədəbi dilinin gözəlliyyən xələl gotirirlər. Jurnalıstikanın bixəbər olan belə üzəndənraq yazarların mətbuatımızın inkişafına ciddi zərər vurmaları bu gün heç kəsdə şübhə doğurmur.

Jurnalıstlik yaradıcılıq aləmidir. Yaradıcılıq isə axtarışlar, tapıntılar, yuxusuz gecələr deməkdir. Müasir oxucunun səviyyəsi çox yüksəlmişdir. Onu dayaz məmənlu, bəsət formalı yazılarla təmin etmək mümkün deyildir. Elə buna görə də indiki dövrün jurnalisti geniş biliyə, yüksək intellektual səviyyəyə, zəngin yaradıcılıq təxəyyülünə malik olmalıdır.

Jurnalıstin əməyi çətin və şərəflidir. O, halarala getmir, kimlərlə görüşmür. Hər görüşün mərkəzində, bir qayda olaraq, insanlar, onların fəaliyyəti durur. İnsanlarla ünsiyyət, bu ünsiyyət qaydalarına nəzakətlə əməl etmək jurnalist etikasının əsas şərtlərindən biridir.

Jurnalıst yüksək əqidə sahibi, mədəni olmalıdır. O, insanlarla görüşəndə də, səhəbət edəndə də, bu səhəbətləri qeydə alanda da öz hərəkətlərinə nəzarət etməli, heç zaman şərəfli sənətimizin etikasını pozma-

malıdır. Məni bu sətirləri yazmağa sövq edən, daha doğrusu, məcbur edən son illərdə mediamızda baş alıb gedən səriştəsizlik, yağışdan sonra göbələk kimi artan "reket müxbir"lərin meydən sulamasıdır. Jurnalıstikanın qaydalardan, yazı mədəniyyətdən, demək olar ki, xəbəri olmayan belə üzəndənraq "müxbirlər" çox zaman rayonlarda "at" oynadırlar. İdarə, müəssisə, təşkilat, şirkət rəhbərləri belələrinin əlindən iş yerlərində "didərgin" düşübər. Hansı müdür ki, "reket-müxbir" in qırmağına keçdi, vay onun hahna. Biri deyir ki, 300 kilometrlik yolu qət edib balıq kababının, ləvəngi balığının iyinə... gölmüşəm. Digəri deyir ki, sabah qızımın "rojdeniya"sidir, gərək buradan yağlı bir qoyun aparırm... Qoyun dedim, feyxoa kompotu əhvalatı yadımı düşdü.

Bir neçə ilin səhəbatidir. Həmin "yazar"lardan birinin yolu Lənkəran rayonunun Girdəni kəndində düşür. Əlaqədar yoldaşların yanında olur. Günorta vaxtna düşdüyündən ona əsl Lənkəranlı qonaqpərvərliyi göstərilər. Yeməkdən sonra çay süfrəsi də təşkil olunur. Yanında da limon, karameli, kişmiş, qoz, findiq ləpəsi. Axırda "hörmət" də edirlər. Ayırmamış "əlahəzər müxbir" deyir:

- Evdəkilər mənənə seyxoa kompotu tapşırıblar, mütəqə aparmalıyım.

Ona başa salırlar ki, yayın cirhacırıdır, biz tərəflərdə kompotu payızda bağlayırlar. "Müxbir" el çəkmir, deyir:

- Sizdən biriniz əyləşin maşınıma. Kəndi evbəyən gəzək, bəlkə tapdıq.

Cox deyirlər, o, az eşidir. Naəlac qalib kəndi ələk-vələk edirlər. Xoşbəxtlikdən birinin evindən 1 kiloqramlıq bankada feyxoa kompotu çıxır. Binəvalar hələ do o qəzətin, haqlarında guya çıxacaq məqalənin yoluunu gözləyirlər.

### MƏSULİYYƏT HİSSI, SƏNƏTİMİZİN ETİKASI

Jurnalıst etikası onun iş üsulu, şəxsiyyəti, mənəvi siması, sənətkarlığı ilə ayrılmaz surətdə bağlıdır. Məsuliyyət hissi jurnalıstın fəaliyyətini tənzimləyən əsas mənəvi keyfiyyətlərdən biridir. Jurnalıst o zaman oxucular qarşısında öz sənətkarlıq borcunu yerinə yetirə bilər ki, onun tutduğu mövqə düzgün və ədalətli olsun. O, yazdığı hər məqalənin doğru və düzgünlüyünün qayğısına qalmalı, rəngləri səni surətdə tündləşdirməli, kiminsə, nəyinə

xatırına həqiqi təhrif etməməli, ağı qara yazmamalıdır. Bunu bizim sənətimizin etikası tələb edir.

... Ötən ilin sentyabr ayının axırları idid. Axşamüstü işdən çıxıb evə tərəf gedirdim. Yolumu həmişəki kimi Lənkəran Dövlət Universitetinin inzibati binasının yanından saldım. "Şərq" foto-atelyesinə çatanda həyətdəki çayxanada əyləşmiş tanıtlımdan biri məni səslədi. Yaxınlaşdır hal-əhval tutдум. O da media nümayəndələrindən. Çay iç-içə ordan-burdan danışdıq.

- Xeyir ola, tək oturmusan, - deyə soruşduqda cavab verdi:

- Mənimlə rayona gələn müxbirlərdən birini gözləyirəm. Yaxınlıqdakı obyektlərə gedib, indicə qayıtmalıdır.

Səhəbət əsasında haqqında sözü gedən həmkarımız da gəlib çıxdı, tanış olduq. Məlum oldu ki, müstəqil qəzetlərdən birinin əməkdaşdır, qərb rayonlarından dənədir. Əhvali pərişan idi. Səbəbini belə izah etdi:

- Bir idarə müdirinin yanına getdim (o, idarənin də, müdirin də adını çəkdi. Rayonun hörmətli, sayılıb-seçilən, media nümayəndələrinin yaxşı tamadığı ziyahlardandır. - I.Ə.). Qapısını açıb içəri girəndə məni yaxşı qarşılamadı. Dedi ki, qəzetimizə müsahibə verməyə vaxtı yoxdur. Guya sabah olajax Şura iclasına məruzə hazırlayı. Cox əllədim, xeyri olmadı. Əlibəz qayıtdım.

- Heç üryivи sixma, qəzetdə onun haqqında yağı bir felyeton yazarsan, ağlı başına gələr.

Bu sətirləri deyən bizim həmyerli idid.

- Lap atasını yandırajam. Qoy bilsin jurnalısti qəbul etməyənən aqibəti nejə olajax, - deyə qonaq həmyerlimizin sözünə qüvvət verdi.

Məni təccüb bürüdü. Üzümü hər ikisində tutub dedim:

- Axi, onun sizi qəbul etməməsi felyeton yazmağa əsas ola bilməz. Bir də, o, həqiqətən Şura iclasına hazırlaşır, çünki Şura üzvüdür. Mənim məlumatım var, sabah Şura iclası olacaq, mühüm məsələlər müzakirə ediləcək.

- Yox, mən özümü ona sübut edəjəm, - deyə qonaq inadından əl çəkmədi.

- Yaxşı, - dedim, - felyeton yazmaq üçün əlində hansı faktlar, sübut-dəlillər var?

- Mən bilirəm nəyi nejə, nə təhər yaza-jam.

- Onda sən felyeton haqqında nə deyə bilərsən?

Məlum oldu ki, "həmkarım" bu sahədə, necə deyərlər, lap piyadadır. Məqsədi aydın idi. Xeyli səhəbatdən sonra onu fikrindən daşındıra bildim. Hər ikisini jurnalıstikanın qayda-qanunlarına riayət etməyə çağirdim.

Bu sətirləri qələmə alarkən indiki Bakı Dövlət Universitetinin jurnalıstika fakültəsində təhsil aldığım illərdə mənə dərs demiş nürlü simaları, müəllimlərimi - Nəsir İman-quliyevi, Tofiq Rüstəmovu, Nərəddin Babayevi

## BİZİM İDMANCIYLAR

## LƏNKƏRAN İDMANININ UĞURLARI



Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun Şilavar kənd sakinləri ilə növbəti görüşü daha bir əlamətdar hadisə ilə yadda qaldı. Sakinlərin problemlərini diqqətlə dinləyən və bəzilərini dərhal yerində həll etməyi tapşırın İcra başçısı kəndin yetirməsi olan və Azərbaycan idmanına dünya rekordu qazandıran Zaur Məmmədovun bir-birinin ardına qazandığı uğurları da dilişətir onu təbrik etdi. Sonra İcra hakimiyyəti adından idmançıya müükafatlar təqdim olundu. Taleh müəllim əmin olduğunu bildirdi ki, həmyerlimiz öz zəfər yürüşünü davam etdirəcək və öz ardıcıllarını yetişdirəcək...

Bəs Lənkəran və Azərbaycan idmanının tarixində bir-birindən parlaq şəhifələr yazan Zaur Məmmədov kimdir və o bu uğurlara necə imza atıb? Onun hayatından bəzi şəhifələrlə tanış olaq. Öncə qeyd edək ki, Zaur Mais oğlu Məmmədov rayonumuzun Şilavar kəndində dünyaya göz açıb. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbi

bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumunun iqtisadiyyat fakültəsinə daxil olub. 1997-ci ildə hərbi xidmətə gedib. Hərbi xidmətdən tərkis olunduqdan sonra yenidən təhsilini davam etdirib. 1999-cu ildə texnikumu bitirib.

Zaur hələ orta məktəbdə oxuyarkən əvvəl idmanın karate növü ilə məşğul olub. Özünün dediyinə görə, nə az, nə çox, ömrünün düzən ilini məhz karateyə həsr edib. Özü də məşqlər Firdovsi müəllimin rəhbərliyi altında Lənkəran şəhər 4 nömrəli məktəb-lisey və şəhər Mədəniyyət Mərkəzində keçirilib. Sonra təhsil aldığı texnikumda Arif müəllimin rəhbərliyi ilə sərbəst güləşlə məşğul olmağa başlayıb. Qeyd edək ki, Zaur ilk uğurlu noticələrini də məhz bu iki idman növü üzrə qazanıb.

1999-cu ildən Zaur Məmmədovun Rusiya həyati başlanıb. O, Surqut şəhərində sərbəst güləşlə daha ciddi məşğul olur. Eyni zamanda, bir məşqçi kimi də fəaliyyət göstərir və burada yetişdirdiyi tələbələrdən ibarət komanda təşkil edir. Komanda Rusiya çempionatında öz gücünü sınayır və ilk uğurlara imza atır. Sonra qohumların dəvəti ilə Zaur Məmmədov Yekaterinburq şəhərinə gedir. Hiss edir ki, burada idmandan müvəqqəti ayrılmak onun üçün darixdiricidir. Odur ki, Yekaterinburq şəhərindəki "Uralmas" idman kompleksinə gedir. Burada baş məşqçi, şəhər Sovetinin deputatı olan Aleksandr Aleksandroviç Kozlova tanış olur və ona məşqlərə qatılmaq istədiyini bildirir. Kozlov Zaurun idmənə hədsiz marağını görüb:

- Bir şey bacarırsan? - deyə soruşur.

- Bəli, yoxlayın görərsiniz, - Zaur tərəddüd etmədən cavab verir.

- Onda Avropa çempionu Lyoxa ilə öz gücünü sınamalı olacaqsan.

Lyoxa ilə döyüş Zaurun qələbəsi ilə başa çatır.

Həmyerlimizin istedad və bacarığını yüksək qiymətləndirən A.Kozlov onu 2001-ci ildə "Ural" yığma komandasına götürür. Zaur 6 il sambo üzrə bəyigmə komandanın tərkibində çıxış edir və sambo ilə bərabər, burada qarışq idman növləri üzrə də güclü məşq keçir. Təbii ki, bu məşqlər nəticəsiz qalmır. O, 16 dəfə qarışq döyüş növləri üzrə

Beynəlxalq yarışların qalibi olur.

2006-ci ilin dekabrında Azərbaycana qaydan Zaur Məmmədov Lənkəran Rayonlararası Baş Mühafizə İdarəsində mühafizəçi vəzifəsində işləyir. Lənkəranda qarışq döyüş növləri üzrə məşqçi kimi fəaliyyət göstərir. Eyni zamanda, ayrı-ayrı yerlərdə keçirilən beynəlxalq yarışlara da qatılır. 2008-ci ildə Ukraynada keçirilən beynəlxalq yarışda dünya çempionu adını qazanır. Həmçinin 2014-cü ilin dekabrında Xarkovda, 2015-ci ilin dekabrında Bakıda (qarışq döyüş növləri üzrə) keçirilən yarışlarda dünya çempionu titulunu təkrarlayı...

Hazırda cüdo, sambo və qarışq döyüş növləri üzrə Respublikanın baş məşqçisi, Cənub bölgəsi üzrə rəhbəri və cənub zamanda, güc strukturlarının əlbəyaxa döyüşü üzrə qeyri-rəsmi məşqçisi olan Zaur Məmmədov 2007-ci ildən Lənkəran yığma komandasına rəhbərlik edir. Qarışq döyüş növləri üzrə keçirilən yarışlarda komanda 4 dəfə Respublika kubokunu, 3 dəfə Azərbaycan çempionu titulunu qazanıb. 2015-ci ilin dekabrında Lənkəran yığması Bakıda cüdo, sambo və qarışq döyüş növləri üzrə yarışlardan Azərbaycanı təmsil edib. Nöticədə 2015-ci ilin dekabrında cüdo və qarışq döyüş növləri üzrə Bakıda keçirilən Beynəlxalq yarışda Lənkəran komandası dünən 2-si, Azərbaycan yığması isə dünya 1-si olub.

Lənkəran komandası Zaur Məmmədovun yetirmələrindən ibarət 15 nəfərlə çıxış edib və 2-ci ən gözəl nəticə göstərib. Komandanın 7 üzvü 1-ci, 4 üzvü 2-ci, 4 üzvü isə 3-cü yerləri özlərinə təmin ediblər.

Azərbaycan və Lənkəran idmanına dünya rekordu qazandıran Zaur Məmmədov Lənkəranda cüdo, sambo və qarışq döyüş növləri üzrə məşqçilik fəaliyyətini davam etdirir. O, Lənkəran komandasını daha güclü idmançılar hesabına yenidən yaratmaq və komplekləşdirmək üçün bilik və bacarığını əsirgəmir. Axi, onun rəhbərlik etdiyi komanda qarşıdakı Azərbaycan, Avropa və dünya yarışlarına hazırlıq mərhələsindədir.

Xudaverdi CAVADOV



## TƏSİŞÇİLƏR:

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı və "Lənkəran" qəzetinin yaradıcı kollektivi

## HESAB NÖMRƏMİZ:

AZ30AIIB33010019443860238138  
VÖEN 2600244411  
Kapital Bankın  
Lənkəran şöbəsi  
lisenziya № V 343  
İndeks: 66920

## ÜNVANIMIZ:

Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 3 (4-cü mərtəbə)  
Telefonlar: 255-35-05, 255-35-49  
E-mail: lenkeranqezeti@mail.ru  
Buraxılışa məsul  
Barat Kərimov

Qəzet redaksiyanın  
kompiuter mərkəzində yığılmış  
və səhifələnmiş, Bakıda  
"CBS PP" firmasının  
mətbəəsində çap olunmuşdur.  
Tiraj: 3200

## YOLDAŞIMIZIN XATİRƏSİ

Aidə müəllimə həmişə dərəzə zamanı əlində təbaşir yazı taxtasının önündə dayanardı. Çox vaxt hər şeyi unudub rəqəmərlər dünəsinə qapıldı. Onu dilləyən şagirdlərinə riyaziyyatın sırlı-schrli aləmindən danışardı... Beləcə otuz səkkiz il ərzində minlərlə şagirdinə riyazi bilikləri öyrətdi. Sadə, səmimi bir insan olsa da, işində son dərəcə dəqiq və tələbkar idi. O, böyük arzularla yaşayırı. Lakin amansız ölüm onun arzularını yarımqiyyət qoydu...



Aidə Məlik qızı Həsənova 1956-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində müəllim ailəsində dünyaya göz açmışdır. 1973-cü ildə Gərmətük qəsəbə orta məktəbinə əla qiymətlərlə bitirərək, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub.

1978-ci ildə ali təhsilini başa vuran Aidə Həsənova təyinatla Gərmətük qəsəbə orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 1976-ci ildə həmkəndlisi Mirmusa Salam oğlu Həsənovla ailə həyatı qurub.

Aidə Həsənova qayğılaşa, məsuliyyətli həyat yoldaşı idi. Üç oğlu övladı böyük dərəcədə əsərə qatdırmışdı. Hər üç övladı qardaş Türküstan Respublikasında ali təhsil almışdı.

Gərmətük qəsəbə tam orta məktəbinin pedaqoji kollektivi adından mərhum iş yoldaşımız Aidə müəllimənin ailəsinə başsağlığı verir, Allahdan səbri dilşirir. İş yoldaşımızın xatırəsi daim qəlbimizdə yaşayacaqdır.

Gərmətük qəsəbə tam orta məktəbinin pedaqoji kollektivi

## ELAN

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun təşəbbüsü və deputat Rüfət Quliyevin dəstəyi ilə rayonda ehtiyac duyulan pəşələr (məsələn, kombi ustası, qazçı, cilingəri, elektrik montör, elektrik, qaz avadanlıqlarının, cihazlarının quraşdırılması və təmiri üzrə ustalar və s.) üzrə Bakı şəhərində müxtəlif kurslarda 1-3 ay müddətində fəhlə-mütəxəssislər hazırlanacaq. Buna görə də sakinlərdən xahiş olunur ki, on çox ehtiyac duyulan pəşələr barədə deputatin Lənkəran şəhəri, Bala Məmməd küçəsi, 9a ünvanında yerləşən "Deputat otağı"na şəxsən və ya telefonla müraciət etsinlər.

Kurslara göndərilən şəxslər sizin təklifləriniz əsasında müsabiqə yolu ilə seçiləcəklər.

## Əlaqə telefonları:

025-5-41-66;  
050-644-89-61;  
050-569-30-65

Deputatın qəbul otağı

## ƏHALİNİN NƏZƏRİNƏ!

Lənkəran rayonu ərazisində süni qiymət artımı ilə bağlı rastlaşıdığımız hallarla əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət etmək üçün 02525-5-00-19 nömrəli telefona zəng edə bilərsiniz.

## ALLAH RƏHMƏT ELƏSİN

Lənkəran ŞTŞ-nin kollektivi Vilvan kənd tam orta məktəbinin sabiq direktoru

## Bəylər Əzimovun

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznələ başsağlığı verir.

Lənkəran şəhər 5 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi məktəbin müəllimi Aybəniz Rəhimliyə atası

## Bədir kisinin

vəfatından kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir.

Lənkəran şəhər 5 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi məktəbin müəllimi Zəhirə Məmmədəyova qardaşı

## Əkrəmin

vəfatından kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir.